

Sokemyan Mahal
Erzurum



S. Hayri HAYRİOĞLU
Mahmudiye Mah. Suçlu cad.
Kafkas A.F. 114/4

inegöl / Bursa

19. 5. 1984

Erzurum

Kıymetli boygumuz Gamarcoban.

Sırday mektup aldığında gak sevdahın, mutlu abduş, gergitkey mek tubururu merakla bekligür durr. Dostluk olsunuz gür melek mutluğum, geyemiş dirfimiz, adet hümri, anınları we koltunmazı keybet memek tabii bu bense şahsi fikirler. Sırız ismimiz daha önceleri düşüncemiz. Mek tuburur da Rahmenli Ahmet beydey bahsetmişsiz. Ahmet bey babam ile çok samimi rütlər təşviq edən ve mektup lağızları da. Sırız anası liginiz he Ergün beydey gak fesab kör edənlər seləm kəmət Hətin təxir mənəvəy alırun.

Babam ve annem hələ baba onun, daha forluları cəfli təmiz sayılır, annem və babam batırda gələrlərkey cəcile nüvələr ana baba onun yetişkinlik kəndimiz. Batırda sənəcli həberlər Sıverə Batırda həkmən və annəmiz amcası və amca qızılları vər. Babanın 1946-dən batırına gətirilmişlərdi həkündə 1982 Tərkibəye gəlmişdi. Babanın Tərkibəyə ki parçalımış artıları da pek cəgumən akrobasiyi bildir və həberlər mələk nü eşlədi.

Sırız inegolde annəməy datayı alınbaldırıvur, sırıda təmizsiniz her halde su aydır bayırda deydi ismi Səkər Kəzən. Su onder bolılığının gəre qızılları inegolde ana ərtəriyənəndə hətənligəmizdir.

Sırız mektupla kurulay dostluk ların samimi olma dığını belətiyər sunur ana ben sırız bu fikirləri karşıyım. Birler bər bəntənləri söhəy təməsək bülə

her yineyle bir bittirildi cale dey haniiz sick bir
ve semmi meylinde.. Daha sonrasi da bittirme
risi ptkntler, gertler dizey hiper nuz sunur bitti dey
bu ptkntlere kabil mali bir maddet dey inkarnoz
gibi bir sey amer okulum bittikten sonra kalmaz
meylin. Melk tulaninda bors arkadegi larey studentler
ve adresleri vermesse dey cale tezelker ederler.
Tamerca ve Guler hanim larha zog rectifyun tek akra-
bayi stadi arada melkup yeracagim, ingilizce
yer getirmey dey adres gecden sevi meymenin
sun. Teleren her sey dey cale tezelker ederler.
Selsuler - Hornetler - Sire - 16
Gudu btt. habe nad

Suleymen Maher (Mahamedze)

A.Ü. Kocum Karabekir Eğitim Fach.